

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
Məhkəmə Ekspertizası Mərkəzi



**Məhkəmə Ekspertizası Mərkəzinə
qulluğa qəbul olunmaq üçün müsabiqədə
iştirak edən namizədin**

YADDAŞ KİTABÇASI

Hörmətli namizəd!

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi qulluğa qəbulla bağlı müsabiqədə iştirak edən şəxslərə uğurlar arzulayır.

Məqsədimiz Sizə xüsusi biliklərinizi nümayiş etdirmək üçün lazımi əlverişli şərait yaratmaqdan, müsabiqədə şəffaflığı, aşkarlığı və obyektivliyi təmin etməkdən ibarətdir.

Siz müsabiqədə uğur qazanmaq üçün yüksək bilik nümayiş etdirməklə yanaşı, yaddaş kitabçasında göstərilənləri mütləq bilməli və müsabiqənin keçirilmə qaydalarına əməl etməlisiniz.

**Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Məhkəmə Ekspertizası Mərkəzi**

Namizədin mütləq bilməli olduğu məsələlər

1. Namizədin müsabiqəqabağı vəzifələri

1.1. Siz müsabiqənin başlanmasına azı 30 dəqiqə qalmış Məhkəmə Ekspertizası Mərkəzinin inzibati binasının qarşısına gəlməli (ünvan: Bakı şəhəri, Xəqani küçəsi, 14), özünüzlə mütləq şəxsiyyət vəsiqənizi gətirməlisiniz.

2. Müsahibə

2.1. Namizədlərin Məhkəmə Ekspertizası Mərkəzində işləmək üçün zəruri keyfiyyətlərə malik olmasını müəyyən etmək məqsədi ilə müsahibə keçirilir.

2.2. Müsahibə hər bir namizədlə fərdi qaydada, aşkarlıq şəraitində keçirilir və 30 dəqiqəyədək aparılır. Müsahibə zamanı hər namizədə 5 sual verilir və həmin suallar müvafiq elm sahələrinə aid olur, habelə namizədin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyənləşdirməyə xidmət edir.

2.3. Müsahibənin keçirildiyi yer və vaxt barədə namizədlərə Müsabiqə Komissiyası tərəfindən əvvəlcədən məlumat verilir.

3. Namizədə qadağandır:

3.1.1. Müsahibə keçirilən auditoriyaya cib telefonu, peyçer, kalkulyator, konspekt və ədəbiyyat, məlumat və qeydiyyat kitabçası, çanta, portfel və digər yardımçı vəsaitlər gətirmək və onlardan istifadə etmək;

3.1.2. Yandırıcı, partlayıcı, kəsici, deşici və digər növ əşyalarla mərkəzin binasına girmək, özü ilə siqaret gətirmək;

3.1.3. Hər hansı bir səbəbdən müsahibə keçirilən auditoriyanı tərk edib yenidən geri qayıtmaq;

3.1.4. Nizam-intizamı pozmaq.

Diqqət!

Belə hallar aşkar olunarsa, namizəd müsabiqədən kənarlaşdırılır və onun müsabiqə nəticələri ləğv edilir.

3.2. Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbul olunmaq üçün namizədlərlə müsahibənin keçirilməsi qaydalarının və bu "Yaddaş kitabçası"nın şərtlərinə dair hər hansı bir pozuntuya və saxtakarlığa yol verməsinə görə (saxta sənədlər təqdim etmə, müsabiqəyə öz yerinə başqasını göndərmə və s. hərəkətlər) namizədin müsabiqə nəticələrinin ləğv olunması və onun haqqında müvafiq tədbirlər görülməsi nəzərdə tutulmuşdur.

3.3. Əgər Siz müsabiqə zamanı qaydaların pozulması halları ilə rastlaşsanız, mütləq Komissiyaya müraciət edin.

Sizə müvəffəqiyyətlər arzulayırıq!

**Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Məhkəmə Ekspertizası Mərkəzi**

Hörmətli namizəd!

Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı keçiriləcək müsabiqədə müvəffəqiyyət qazanmaq üçün Siz Azərbaycan Respublikasının Konstitusiyası, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında", "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Vətəndaşların müraciətləri haqqında" qanunları, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi haqqında Əsasnamə, "Ədliyyə orqanlarının inkişafı haqqında" Azərbaycan Respublikası Prezidentinin 17.08.2006-cı il tarixli Fərmanı, "Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları", "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinə qulluğa qəbul olunmaq üçün namizədlərlə müsahibənin keçirilməsi Qaydaları" barədə ətraflı məlumatlara malik olmalısınız.

Bundan başqa müsahibəyə hazırlaşarkən malik olduğunuz ali təhsil ixtisası üzrə tədris zamanı istifadə edilən aşağıdakı normativ hüquqi aktlar, dərslük və digər elmi metodik vəsaitlər üzrə zəruri biliklərə yiyələnmək tövsiyə olunur.

KİMYA İXTİSASI ÜZRƏ:

1. T.M.İlyasov, M.B.Babanlı, E.İ.Əhmədov,
N.İ.Yaqubov Ümumi Kimya kursu Bakı -2002.
2. Ya.A.Uqay Ümumi Kimya Bakı- 2004.
3. R.Əliyeva, F.Çıraqov, F.Hüseynov Analitik
kimyadan praktikum Bakı- 2004.
4. N.Y.Ləzgiyev, R.C.Göyüşov Polimer Kimyası Bakı
-2005.
5. R.Əliyeva, F.Çıraqov,Ə.A.Məlikov Analitik kimya
Bakı-2009.
6. A.M.Məhərrəmov Qeyri-üzvi kimya, 2003.
7. A.M.Məhərrəmov, M.Ə.Allahverdiyev. Üzvi
kimya, BDU nəşriyyatı, 2007.
8. Babanlı M.B., İlyaslı T.M., Sadıqov F.M., Yusibov
Y.Ə. Fiziki kimyəvi analizin əsasları. Bakı, 2002.
9. Шабаров Ю.С. Органическая химия. М.:
«Химия», 1994. Т.1,2.
10. Марч Д.Ж. Органическая химия. в четырех
томах. том 4. 1987-88.
11. Органическая химия. Моррисон Р., Бойд Р. М.:
Мир, 1974.
12. Стереохимия. Потапов В.М. 2-е изд., перераб. и
доп. - М.: Химия, 1988.

13. Общая и неорганическая химия. Ахметов Н.С. 4-е изд., испр. - М.: Высш. шк., Изд. центр "Академия", 2001.
14. Общая и неорганическая химия. Угай Я.А. М.: Высшая. школа, 1997.
15. Угай Я.А. Введение в химию полупроводников. / Я.А. Угай. - М.: Высшая. школа, 1965.
16. Шукин Е.Д., Перцов А.В. Коллоидная химия. 3-е изд., перераб. и доп. М. Высшая. школа. 2004.
17. Маслянский Г.Н., Шапиро Р.Н. Каталитический риформинг бензинов. Химия и технология. Л., 1985.
18. Экология и охрана биосферы при химическом загрязнение ... Учебное пособие для хим., хим-технол. и биол. спец. вузов/ Д.С.Орлов, Л.К. Садовникова.
19. Я ц и м и р с к и й К . Б . В в е д е н и е в бионеорганическую химию. Киев: Наукова думка, 1976.
20. Неорганическая биохимия /под редакцией Г.Эйхгорна, пер. с англ., том 1, М.: Мир, 1978.
21. А. Вест. Химия твердого тела (ч. 1, 2).
22. В.Б.Алесковский – автор учебника «Химия твердых веществ» (20 п.л., [М.], Высшая школа, 1978.
23. Аносов В.Я., Озерова М. И., Фиалков Ю.Я. Основы физико-химического анализа. М.: Наука, 1976.
24. Металлургия и технология полупроводниковых материалов. Под. ред. Б.А.Сахарова. «Металлургия», 1972.

FİZİKA İXTİSASI ÜZRƏ:

➤ Mexanika

1. Ландау Л.Д, Ахиезер А.И, Лифшиц Е.М. Курс общей физики. Москва, 1965.
2. Савельев И.В. Курс общей физики, Т1 (Механика). Москва, 1982.
3. Сивухин Д.В. Обший курс физики, Т1 (Механика). Москва, 1989
4. Əhmədov F.A. Ümumi fizika kursu. Bakı, 2007.
5. Qocayev N.M. Ümumi fizika kursu, I cild (Mexanika). Bakı, 2011.
6. A.O.Mehrabov, G.Ə. Quliyev, Z.M. Babayev. Ümumi fizika kursau. Bakı 2016.
7. Q.Ü.Ağayev, M.B.Cəfərov. Fizika kursu (dərslük). Bakı 2018.

➤ Molekulyar fizika

1. Р. Телеснин. Молекулярная физика. Москва, 1973.
2. А. Кикоин, И. Кикоин. Молекулярная физика. Москва, 1976.
3. В. Əsgərov. Termodinamika və istilik fizika. Bakı, 2005.
4. Əhmədov F.A. Ümumi fizika kursu. Bakı, 2007.
5. Qocayev N.M. Ümumi fizika kursu, II cild (Molekulyar fizika). Bakı, 2008.

6. A.O.Mehrabov, G.Ə. Quliyev, Z.M. Babayev. Ümumi fizika kursau. Bakı 2016.
7. Q.Ü.Ağayev, M.B.Cəfərov. Fizika kursu (dərslük). Bakı 2018.

➤ **Elektromaqnetizim**

1. Калашников С. Г. Электричество, изд. IV. Москва, 1977.
2. Тамм И.Е. Основы теории электричества. Москва: Наука, 1971.
3. Рənahov M.M, ÖmərzadəT.H, Həmidov S.Q. Elektrostatika. Bakı, 2000.
4. Nəsrullayev N.M. Ümumi fizika kursundan mühazirələr. Bakı, 2011.
5. S. Q. Kalaşnikov. Elektrik bəhsi. Bakı 2015
6. A.O.Mehrabov, G.Ə. Quliyev, Z.M. Babayev. Ümumi fizika kursau. Bakı 2016.
7. Q.Ü.Ağayev, M.B.Cəfərov. Fizika kursu (dərslük). Bakı 2018.

➤ **Optika**

1. Годжаев Н.М. Оптика. Москва, 1977.
2. Сивухин Д.В. Оптика. Москва. Наука, 1980.
3. Qocayev N.M. Ümumi fizika kursu, IV cild (Optika). Bakı, 2009.
4. A.O.Mehrabov, G.Ə. Quliyev, Z.M. Babayev. Ümumi fizika kursau. Bakı 2016.
5. Q.Ü.Ağayev, M.B.Cəfərov. Fizika kursu (dərslük).

Bakı 2018.

➤ **Atom və nüvə fizikası**

1. Шпольский Э.В. Атомная физика, том I, II. Москва. Наука, 1984.
2. Сивухин Д.В. Общий курс физики, Атомная и ядерная физика. Москва. Наука, 1986.
3. Нерсесов Э.А. Основные законы атомной и ядерной физики. Москва. Высшая школа, 1988.
4. E.A. Məsimov. Atom və nüvə fizikası. Bakı, 2009.
5. Murquzov M.İ, Hüseynov C.İ, Cəfərov T.A. Atom və nüvə fizikası. Bakı, 2010.

BİOLOGİYA İXTİSASI ÜZRƏ:

1. İbrahimov A.Ş., Əliyev Ə.H., Bəşirov R.İ., Qarayeva A.Q. Botanika (dərslük), Sumqayıt, SDU-nun nəşri. 2004.
2. Mehdiyeva L.N. Yırtıcı göbələklər (dərs vəsaiti), Bakı, 2004.
3. L.N.Mehdiyeva. Göbələklərin fiziologiyası (dərs vəsaiti), Bakı.
4. Qənbərov X.Q., Abdullayeva N.A. Mikroorqanizmlərin biokimyası. Bakı, 2013.
5. Qənbərov X.Q., Abuşov R.A., Süleymanova G.Ç., Həsənova S.A. Virusologiya. Bakı, 2013.
6. R.İ.Xəlilov və b. Tibbi və bioloji fizika (dərslük), Bakı, 2006.

7. Quliyev A.Ə., Həsənov T.H., Güləhmədov S.Q. Statik biokimya (dərslük). Bakı, 2004.
8. Quliyev A.Ə., Həsənov T.H., Güləhmədov S.Q., Öməröva S.N. Biokimya və immunologiya üzrə praktikum (dərs vəsaiti). Bakı. 2005.
9. M ə m m ə d o v Z . M . , A x u n d o v R . M . İmmunologiyanın əsasları (dərslük). Bakı. 2005.
10. Qəmbərov X. Q., Tağızadə Z.A., Abdullayeva N.A. Biotexnologiya (dərs vəsaiti). Bakı. 2005.
11. Əliyev Ə.H., Cəfərov F.İ., Fərəcov Ə.N., Biologiya-İnsan (dərslük). Bakı, Çarşıoğlu, 2007.
12. Əliyev Ə.H., Məhərrəmov Ş.Ə., Əliyev F.Ə. İnsan anatomiyası (dərs vəsaiti). Bakı, 2007.
13. Əliyev Ə.H., Əliyeva F.Ə., Mədətova V.M. İnsan və heyvan fiziologiyası (dərslük) Bakı, 2007.
14. Q.T.Mustafayev, R.Ə.Əliyeva, S.R.Hacıyeva. Ekologiyanın əsasları (dərslük), Bakı, 2006.
15. Q.T.Mustafayev, N.A.Sadıqova. Ornitologiya (dərs vəsaiti), Bakı, 2005.

MÜHASİBAT UÇOTU VƏ AUDİT, MALİYYƏ İXTİSASLARI ÜZRƏ:

➤ Mühasibat uçotu və audit

1. Azərbaycan Respublikasının Konstitusiyası
2. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı, 2004.
3. “Mühasibat uçotu haqqında Qanunun tətbiqi

- haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli Fərmanı.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyun 2005-ci ildə təsdiq olunmuş “2005-2008-ci illərdə Milli Mühəsibat Uçotu Standartlarının tətbiqi üzrə proqramı”.
 5. Kommersiya təşkilatlarında Milli Mühəsibat uçotu Standartlarının konseptual əsasları. Bakı 2006.
 6. Kommersiya təşkilatlarında Milli Mühəsibat uçotu Standartları (№1-dən 37-dək).
 7. Kommersiya təşkilatlarında Milli Mühəsibat uçotu Standartlarının tətbiqi üzrə şərtlər, tövsiyələr (13.1.2009. №İ-08).
 8. Azərbaycan Respublikasının Vergi Məcəlləsi
 9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi - 1, 2-ci fəsillər, 24-28, 41 və 42-ci maddələr, 4-cü fəsil, 135-139, 146, 6-cı fəsil, 178, 181, 203, 212, 213, 225-ci maddələr, 13-14-cü fəsillər, 16-cı fəsil, 5-ci bölmə, 19-cu fəsil, 389, 390, 460, 560, 567, 614, 627, 646, 666, 675, 700, 710, 747, 787, 883, 884, 937, 965, 971-973, 997,1077, 1096-1101, 1133-1135, 1159-1160, 1166-cı maddələr.
 10. Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsi - 1-2-ci fəsillər, 21-25-ci maddələr, 5-ci fəsil, 38-ci maddə, 7-12-ci fəsillər, 86, 94, 95-ci maddələr, 14-15 və 17-18-ci fəsillər, 150, 398, 401-408, 413, 430, 431, 451, 460- 461, 467, 477-1-ci, 530-532, 545, 598, 602-ci maddələr.
 11. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu.
 12. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi –

- 2, 3, 5, 7, 13, 64, 73, 75, 149, 150, 166, 222-224, 226, 231, 237, 238, 240, 242-244, 246, 247, 249, 258, 267, 271-ci maddələr.
13. “Gömrük Tarifi Haqqında” Azərbaycan Respublikasının Qanunu.
 14. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”.
 15. Q.Abbasov “Mühasibat uçotu. Dərslik”, Bakı, 2015.
 16. Ə.A.Sadıqov, T.Ə.Sadıqov, Ş.Ə.Cəfərova, C.Ə.Sadıqov “Mühasibat uçotu. Dərslik”, Bakı, 2015.
 17. İ.M.Abbasov “Audit. Dərslik”, Bakı, 2013.
 18. İ.M.Abbasov, İ.A.Məmmədov, A.S.Cabbarov “Mühasibat uçotu (sahələr üzrə). Dərslik”, Bakı, 2017.
 19. Q.Ə.Abbasov. Mühasibat uçotunun nəzəriyyəsi (dərslik). Bakı, 2010.
 20. Q.R.Rzayev. Mühasibat uçotu və audit (dərslik). Bakı, 2008.
 21. Я.А.Бабаев. Теория бухгалтерского учета, Москва, 2004.
 22. В.М.Никитин, Д.А.Никитина. Теория бухгалтерского учета, М., 2006.

23. Д.Александр, А.В.Бриттон, Епп Йориссен. Международные стандарты финансовой отчетности: от теории к практике (monoqrafiya S.M.Səbzəliyev və b. tərəfindən tərcümə edilmişdir). Bakı, 2010.

➤ **Maliyyə**

1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı. 2011.
2. “Büdcə sistemi” haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı. 2002.
3. Bağırov D.A. Vergi auditi. Bakı. “Maarif” nəşriyyatı. 1999.
4. Ş.Ş.Bədəlov, R.B.Məhərrəmov, F.Ə.Qurbanov. Büdcə sistemi (dərslük). B., 2003.
5. M.M.Sadiqov. Beynəlxalq valyuta-kredit münasibəti və xarici ölkələrin pul-kredit sistemi. B., 2003.
6. M.X.Həsənlı Vergilər. B., 1998.
7. B.A.Xankişiyev, M.M.Mirzəyev. Dövlət maliyyəsi. B., 1998.
8. S.M.Məmmədov. Maliyyə. B., 1997.
9. Налоги (под ред. Черника Д.Г.) М., 2001.
10. Финансы. Учебник (под ред. проф. М.В.Романовского; проф.О.В.Врублевского; проф. Б.М.Сабанти). М., 2001.

İQTİSADİYYAT İXTİSASI ÜZRƏ:

1. Azərbaycan Respublikasının Konstitusiyası.
2. Azərbaycan Respublikasının Vergi Məcəlləsi
3. Azərbaycan Respublikasının Mülki Məcəlləsi - 1, 2-ci fəsillər, 24-28, 41 və 42-ci maddələr, 4-cü fəsil, 135-139, 146, 6-cı fəsil, 178, 181, 203, 212, 213, 225-ci maddələr, 13-14-cü fəsillər, 16-cı fəsil, 5-ci bölmə, 19-cu fəsil, 389, 390, 460, 560, 567, 614, 627, 646, 666, 675, 700, 710, 747, 787, 883, 884, 937, 965, 971-973, 997, 1077, 1096-1101, 1133-1135, 1159-1160, 1166-cı maddələr.
4. Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsi - 1-2-ci fəsillər, 21-25-ci maddələr, 5-ci fəsil, 38-ci maddə, 7-12-ci fəsillər, 86, 94, 95-ci maddələr, 14-15 və 17-18-ci fəsillər, 150, 398, 401-408, 413, 430, 431, 451, 460-461, 467, 477-1-ci, 530-532, 545, 598, 602-ci maddələr.
5. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu.
6. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi – 2, 3, 5, 7, 13, 64, 73, 75, 149, 150, 166, 222-224, 226, 231, 237, 238, 240, 242-244, 246, 247, 249, 258, 267, 271-ci maddələr.
7. “Gömrük Tarifi Haqqında” Azərbaycan Respublikasının Qanunu.
8. (“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta üzrə ödəmələrin

və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”.

9. M.X.Meybullayev “Makroiqtisadiyyata giriş. Dərs vəsaiti”, Bakı, 2011.

10. N.Qreqori Mənkü “Ekonomiksin prinsipləri. Dərslik”, Bakı, 2009.

11. Q.Abbasov “Mühasibat uçotu. Dərslik”, Bakı, 2015.

12. A.P.Qradov Milli İqtisadiyyat. B., 2008

13. Q.N.Manafov İqtisadi nəzəriyyə. Mikroiqtisadiyyat. B., 2008

14. A.V.Sidaroviç İqtisadi nəzəriyyə kursu: İqtisadi nəzəriyyənin ümumi əsasları. Mikroiqtisadiyyat. Makroiqtisadiyyat. Milli iqtisadiyyatın əsasları. B., 2012

15. M.H.X. Meybullayev Makroiqtisadiyyat. B., 2016

16. Rudiqer Dornbuş, Stenli Fişer, Riçard Stars. Makroiqtisadiyyat. B., 2015

17. M.H.X. Meybullayev, S.M. Mikayılov İqtisadi təhlükəsizlik nəzəriyyəsi. B., 2015

18. M.H.X. Meybullayev İqtisadiyyat. B., 2015

19. İ.M.Xeyirxəbərov Marketing tədqiqatları. B., 2015

20. Z.F.Məmməd Pul, Kredit, Banklar B., 2010

**ƏMTƏƏŞÜNASLIQ, İSTEHLAK MALLARININ
EKSPERTİZASI VƏ MARKETİNQİ İXTİSASI
ÜZRƏ:**

1. Mədəni məişət təyinatlı malların ekspertizası. I hissə, 2014-cü il, Ə.P.Həsənov, T.R.Osmanov və başqaları.
2. Mədəni məişət təyinatlı malların ekspertizası. II hissə, 2014-cü il, Ə.P.Həsənov, T.R.Osmanov və başqaları.
3. İstehlak mallarının estetikası, 2014-cü il, Ə.P.Həsənov və başqaları.
4. Qeyri-ərzaq mallarınının praktikumu, 2014-cü il, Ə.P.Həsənov, N.F.Alverdiyeva, T.R.Osmanov və başqaları.
5. Mineral suların ekspertizası, 2010-cu il, N.F.Alverdiyeva.
6. İstehlak malları ekspertizasının nəzəri əsasları, 2011-ci il, Ə.P.Həsənov, S.İ.Abdullayeva, T.R.Osmanov və başqaları.
7. Qeyri-ərzaq mallarının ekspertizası, 2014-cü il, T.R.Osmanov.
8. Zərgərlik mallarının ekspertizası, 2010-cu il, Ə.P.Həsənov, N.F.Alverdiyeva, T.R.Osmanov və başqaları.
9. Qeyri-ərzaq mallarının əmtəəşünaslığı və ekspertizası, 2009-cu il, I hissə, Ə.P.Həsənov və başqaları.
10. Qeyri-ərzaq mallarının əmtəəşünaslığı və ekspertizası, 2009-cu il, II hissə, Ə.P.Həsənov və başqaları.
11. “Qeyri-ərzaq mallarının laboratoriya tədqiqatı”, İqtisad Universiteti, 2005 il.
12. “Qeyri-ərzaq mallarının ekspertizası”. Çəşioğlu, 2006 il.

13. “Qeyri-ərzaq mallarının ekspertizasının nəzəri əsasları”, İqtisad Universiteti, 2010 il.
14. Qeyri-ərzaq mallarının ekspertizasısı. I hissə. Ə.P.Həsənov, T.R.Osmanov N.N.Həsənov və başqaları. Dərslik. Bakı, 2006.
15. Qeyri-ərzaq mallarının ekspertizasısı. II hissə. Ə.P.Həsənov, T.R.Osmanov, N.N.Həsənov və başqaları. Dərslik. Bakı, 2006.
16. Gön ayaqqabı və xəz mallarının ekspertizasısı. Ə.P.Həsənov, T.R.Osmanov N.N.Həsənov və başqaları. Dərslik. Bakı, 2006.
17. Zərgərlik məmulatının ekspertizasısı. Ə.P.Həsənov, T.R.Osmanov, N.N.Həsənov və b. Dərslik. Bakı, 2009.
18. Çini saxsı mallarının texnologiyası.Ə.P.Həsənov, T.R.Osmanov, N.N.Həsənov və b. Dərslik. Bakı, 2008.
19. Əmtəəşünaslıq və kimya. Ə.P.Həsənov, C.M.Vəliməmmədov və başqaları. Dərslik. Bakı, 2006.
20. Toxuculuq, geyim, ayaqqabı və xəz mallarının laboratoriya praktikumu. Ə.P.Həsənov, T.R.Osmanov, N.N.Həsənov və başqaları. Dərslik. Bakı, 2006.
21. Mədəni-məişət və təsərrüfat mallarının laboratoriya praktikumu. Ə.P.Həsənov, T.R.Osmanov, N.N.Həsənov və başqalan. Dərslik. Bakı.
22. Xalq istehlak mallarının estetikası. C.M.Vəliməmmədov, N.N.Həsənov. Bakı, 1987.23. Ərzaq mallarının əmtəəşünaslıqlı, İqtisad

- Universiteti. Dərslük. Bakı, 2012-ci il, Ə.İ.Əhmədov.
23. Ərzaq mallarının ekspertizası. I hissə, Dərslük. Bakı, Çaçıoğlu, 2005. Ə.İ.Əhmədov, N.X.Musayev.
24. Ərzaq mallarının ekspertizası. II hissə, Dərslük. Bakı, Çaçıoğlu, 2005. Ə.İ.Əhmədov, N.X.Musayev.

PSIXOLOGİYA İXTİSASI ÜZRƏ:

1. Ə.S.Bayramov, Ə.Ə.Əlizadə. Psixologiya. Bakı, 2006.
2. Ə.S.Bayramov, Ə.Ə.Əlizadə. Sosial psixologiya. Bakı, 2003.
3. Ə.Ə.Əlizadə. Uşaq və yeniyetmələrin cinsi tərbiyəsi. Bakı, 1987.
4. Ə.Bayramov, B.Əliyev. Hüquq psixologiyası. Bakı, 2012.
5. Ə.Ə.Qədirov. Yaş psixologiyası. Bakı, 2008.
6. C.Q.Aliyev, R.N.Mirzəyev. Praktük psixologiya. Bakı, 2011.
7. Васильев В.Л. Юридическая психология . СПб., 2000.
8. Нагаев В.В. Основы судебно-психологической экспертизы. М., 2010.
9. Сафуанов Ф.С. Практикум по судебно-психологической экспертизе. М., 2007.
10. Сафуанов Ф.С. Судебно-психологическая экспертиза 2-е изд., пер. и доп. Учебник для академического бакалавриата. М., 2017.

11. Сахнова Т.В., Основы судебно-психологической экспертизы по гражданским делам. М., 1997.

İNŞAAT MÜHƏNDİSLİYİ İXTİSASI ÜZRƏ:

1. Hüseyn Artıqoğlu, Xalid Məmmədoğlu. Dəmir-beton. Elementlərin hesablanması, Bakı, 2005.
2. Seyfullayev X.Q., Cəbrayılova G.X. Nazikdivarlı dəmir-beton fəza konstruksiyaları. "Elm", Bakı, 2009.
3. Seyfullayev X.Q. Mühəndis dəmir-beton konstruksiyaları. "Elm", Bakı, 2010.
4. Bələgözov Ə.M. Monolit və yığma-monolit dəmir-betondan bina və qurğuların tikintisinin texnologiyası. 2011.
5. Hacıyev M.Ə. Bina və qurğuların dayanıqlılığı. Mühazirələr toplusu. Bakı, 2014.
6. M.Ə.Hacıyev. Qapalı konturlu statik həll olunan sistemlərdə epürlərin qurulmasına dair metodik göstərişlər (texniki ali məktəb tələbələri üçün metodik vəsait). Bakı, 2012, "Tİ-MEDIA".
7. M. Ə. Hacıyev, F. Q. Həsənov. İnşaat konstruksiyaları mexanikasının praktik kursu (dərs vəsaiti). Bakı, 2012, "Tİ-MEDIA".
8. M.Ə.Hacıyev, A.M.Nəcəfov. Kompleks dəyişənli funksiyalar nəzəriyyəsinin əsasları. Praktiki kurs. Bakı, 2012, "Tİ-MEDIA".

9. М.А.Гаджиев, В.М.Драаз. Балки и рамы на упругом основании. Баки, 2012, “Tİ-MEDIA”.
10. М.А.Гаджиев. Расчет армированных элементов строительных конструкций с применением реальных нелинейных диаграмм кратковременного и длительного деформирования материалов. Баку, 1996, “ЭЛМ”.
11. X.Q.Seyfullayev. Nazikdivarlı dəmir-beton fəza konstruksiyaları (texniki ali məktəb tələbələr üçün dərslik). Bakı, 2010, “Tİ-MEDIA”.
12. X.Q.Seyfullayev. Mühəndis dəmir-beton konstruksiyaları (texniki ali məktəb tələbələr üçün dərslik).Bakı, 2010, “Tİ-MEDIA”.
13. Hüseyin Artıkoğlu, Xəlid Məhəmmədoğlu. Dəmir-beton elementlərin hesablanması (texniki ali məktəb tələbələr üçün dərs vəsaiti).Bakı, 2005, “Nurlar”.
14. N. H. Ağayev, L. M. Zeynalov. Metal konstruksiyaları (texniki ali məktəb tələbələri üçün dərslik). Bakı, 2008, “Tİ-MEDIA”.
15. Sərdarov B.S., Haqverdiyeva T.A., Xəlilov Y.X. “Divar, bəzək və izolyasiya materiallarının texnologiyası”, dərslik, Bakı, 2007.
16. Sərdarov B.S., Abbasova S.İ., Quvalov A.A., Qurbanova R.A. “Keramika materiallarının texnologiyası”, dərs vəsaiti, Bakı, 2007.
17. Sərdarov B.S., Haqverdiyeva T.A. “Beton

- doldurucularının texnologiyası”, dərslik, Bakı, 2008.
18. Sərdarov B.S., Ə.B.Həsənzadə, T.A.Haqverdiyeva “Beton və dəmir-beton müəssisələrinin layihələndirilməsi”, dərslik, Bakı, 2012.
 19. Mahmudov R.S. Suqəbuleidici qurğular, 2008.
 20. Mahmudov R.S. Su kəməri şəbəkələri, 2006.
 21. Məmmədov H. S. Şəhər infrastrukturunda alternativ enerji mənbələri. Bakı, 2010.
 22. M.Ə.Hacıyev. İnşaat mexanikəsindən hesablamagrafik işlərin nümunələri (texniki ali məktəb tələbələri üçün dərs vəsaiti). Bakı, 2012, “Tİ-MEDIA”.
 23. F.M.Hüseynov, M.N.Mikayılova, R.R.Ağzadə. Şəhərsalma nəzəriyyəsi. Bakı, 2008.
 24. N.H.Nağıyev Azərbaycan Respublikasında müasir şəhərsalma. Bakı, 2011.
 25. N.Ə.Əliyev, E.F.Hüseynov, N.O.Yusufova, Z.A.Şıxlinskaya, Y.S.Kərimli. Bina və qurğuların tipologiyası, Bakı.2014.
 26. N.C.Abdullayeva. Azərbaycanın mühəndis qurğularının memarlığı. Bakı, 2009.
 27. Z.G.Məmmədova. Bərpanın elmi-nəzəri əsasları. Bakı, 2007.
 28. R.M.Həsənov, Y.Ə.Hacıyeva. Dizaynın əsasları. Bakı, 2008.
 29. V.H.Muradov. Mülki binaların memarlıq konstruk

si-yaları. Bakı, 2007.

ELEKTRİK MÜHƏNDİSLİYİ İXTİSASI ÜZRƏ:

1. Qurbanov T.B. Elektrotexnika. Dərslik. Bakı, 2005.
2. Qurbanov T.B., Əhmədova R.M., Namazov M.B. Texniki sistemlərdə informasiya ölçmə qurğuları. Dərslik, Bakı. 2000.
3. Kazımzadə Z.İ. Elektrotexnika. Dərslik. Bakı, 1973.
4. Abdullayev Y.R. Elektrik və elektron aparatları. Bakı, 2008.
5. Abdullayev Y.R., Kərimzadə G.S., Məmmədova G.V. Avtomatikanın kontaktsiz elektrik aparatları. Dərslik. Bakı, 2010.
6. Qurbanov T.B. və b. Elektrotexnika fənnindən laboratoriya işləri. Bakı, 2006.
7. Əliyev H.S. Elektroenergetikada ölçmə texnikası. Dərslik. Bakı, 2007.
8. Əliyev T.M., Mirsəlimov R.M., Həsənov T.Ə. Elektrik ölçmələri. Bakı, 1976.
9. Qurbanov T.B. Avtomobillərin elektrik avadanlığı. Bakı, 2005.
10. Feyzullayev R.Ə. Avtomobillərin elektrik avaranlılığı. Bakı, 2001.
11. Qurbanov T.B. Elektrik intiqalının əsaslarının ümumi məsələləri. Bakı, 1996.
12. R.K.Məmmədzadə. Elektrik stansiyalarının elektrik hissələri. Dərs vəsaiti. Bakı. ADNA nəşri, 2008.

13. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası tərəfindən həyata keçirilən “Təhlükəsiz əmək şəraitinin təmin olunması sosial tərəfdaşlığın formalaşmasında ən mühüm vəzifə kimi” adlı layihə çərçivəsində hazırlanaraq çap olunmuş “Təhlükəsiz əmək şəraiti”. Bakı 2008.
14. R.Z.Kazımsadə, S.M.Tağızadə, S.B.Yusifova. Elektrotexnikanın nəzəri əsasları. Ali məktəb üçün dərslik. Bakı-2012.
15. Q.Ə.Həsənov. Yüksək gərginliklər və izolyasiya texnikası. Bakı-2009.
16. E.H.Rəhimova. Elektrotexnikanın əsasları. Dərs vəsaiti. 2013
17. Борисов Ю.М. Электротехника. Учебник. Москва, 1985.
18. Əliyev H.S. Elektrotexniki materiallar. Bakı, 2002.
19. Quliyev H.M. Soyuducu maşınların nəzəri əsasları. Dərslik. Bakı, 1998.
20. Elektrik qurğularının quraşdırma qaydaları. Moskva, 1985.
21. Смирнов А.Д., Антипов К.М. Справочная книжка энергетика. Москва, 1987.
22. Долин П.А. Основы техники безопасности в электроустановках. Москва, 1979.
23. Электротехнический справочник, под. ред. Герасимова В.Г. и др. Москва, 1982.
24. Электрические машины. Справочник. Москва, 1982.
25. Рожкова Л.Д., Козулин Б.С. Электрическое оборудование электрических станций. Учебник. Москва, 1988.

26. Неклепаева Б.Н. Электрическая часть станций и подстанций. Москва, 1978.

MEXANİKA MÜHƏNDİSLİYİ İXTİSASI ÜZRƏ:

1. Ə.R.Bayramov, N.T.Vəliyev, T.B.Abbasov. Tətbiqi mexanika. Ali məktəblər üçün dərslik. Gəncə-2011.
2. M.Bəşirov. “Ümumi fizika” kursu üzrə məsələ həlli mexanika.2016
3. V.T.Məmmədov, O.H.Mirzəyev. Neft mədən texnikasının təmiri və bərpaı. Bakı-2012
4. F.Ə.Əliyev, R.Ə.Qurbanov, Ə.N.Abbasov, N.B.Nuriyev Neftçıxarmanın texnika və texnologiyası. Bakı-1999.
5. N.D.Yusubov, F.Q.Əmirov, M.K.Səmədov, H.M.Abbasova. Maşınqayırmada texnoloji proseslərin kompyuter layihələndirilməsi. Bakı-2015.
6. N.D.Yusubov, A.M.Məmmədov. Rəqəmli proqramla idarəolunan dəzgahlarda texnoloji əməliyyatların layihələndirilməsi. Bakı-2005
7. X.S.Mustafayev Texnoloji-ticarət avadanlıqları. “Elm” nəşiriyatı, 2002.
8. М.С.Браинин. «Расследование преступных нарушений правил техники безопасности в сельском хозяйстве», 1961, Госюриздат;
9. С.Н.Власов, Г.М.Годович, Б.И.Черпаков. «Устройство, наладка и обслуживание

- металлообрабатывающих станков и автоматических линий.», 1983, Москва, изд. «Машиностроение»;
10. Н.В.Бутенин и др. Курс теоретической механики: Учеб.пособие для студентов вузов по техн. спец.: В 2-х т./ Н.В.Бутенин, Я.Л.Лунц, Д.Р.Меркин. СПб.:Лань.-5-е изд., испр. 2008.-729 с.
 11. П.С.Антипин и др. «Опыт применения металлообрабатывающего оборудования с промышленными работами», 1984, Ленинград, «Знание»;
 12. В.И.Андреев, Техническая механика (для учащихся строительных вузов и факультетов): Учебник / В.И. Андреев, А.Г.Паушкин, А.Н. Леонтьев. - М.: АСВ, 2013. - 256 с.
 13. В.П.Северденко и др. «Вопросы обработки металлов и сплавов.» Сборник статей молодых учённых АН БССР, Минск, 1975;
 14. В.К.Тепинкичиев и др. «Металлорежущие станки», Москва 1970, «Машиностроение»;
 15. Станки с программным управлением. Справочник, М., "Машиностроение", 1975.
 16. Сетков, В.И. Техническая механика для строительных специальностей: Учебное пособие для студентов сред. проф. образования / В.И. Сетков. - М.: ИЦ Академия, 2013. - 400 с.

17. Техническая эксплуатация авиационной техники. М, Военной издательство, 1967.
18. А.Г.Молчанов, Л.Г.Чичеров Нефтепромысловые машины и механизмы. Москва «НЕДРА» 1976.
19. В.А.Горохов, Основы технологии машиностроения и формализованный синтез технологических процессов. В 2-х т.Основы технологии машиностроения и формализованный синтез технологических процессов: Учебник / В.А. Горохов. - Ст. Оскол: ТНТ, 2012. - 1072 с
20. Я.Н.Ковалев, Физико-химические основы технологии строительных материалов: Учебно-методическое пособие / Я.Н.Ковалев. - М.: НИЦ ИНФРА-М, Нов. знание, 2012. - 285 с.
21. А.Ф.Синельников, Основы технологии производства и ремонт автомобилей: Учебное пособие для студ. учреждений высш. проф. образования / А.Ф.Синельников. - М.: ИЦ Академия, 2013. - 320 с.
22. С.Д.Сокова, Основы технологии и организации строительно-монтажных работ: Учебник / С.Д. Сокова. - М.: НИЦ ИНФРА-М, 2013. - 208 с.
23. С.А.Федосов, Основы технологии сварки: Учебное пособие / С.А.Федосов, И.Э.Оськин. - М.: Машиностроение, 2013. - 125 с

**YER QURULUŞU, TORPAQ VƏ ŞƏHƏR
KADASTRI İXTİSASI ÜZRƏ:**

1. Q.Ş.Məmmədov Azərbaycanca torpaq islahatı : hüquqi və elmi-ekoloji məsələlər: monoqrafiya. Bakı : Elm, 2002. - 412 s
2. Q.Ş.Məmmədov Azərbaycanın torpaq ehtiyatlarından səmərəli istifadənin sosial-iqtisadi və ekoloji əsasları. Bakı : Elm, 2007. - 856 s
3. Q.Ş.Məmmədov. Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi. Bakı: Elm, 1998
4. Q.Ş.Məmmədov. Torpaqsünaslıq və Torpaq Coğrafiyasının əsasları. Bakı: Elm, 2007
5. Q.Ş.Məmmədov, M.Y.Xəlilov Ekologiya və ətraf mühitin mühafizəsi. Bakı :Elm, 2005. – 880 s.
6. Q.Ş.Məmmədov Azərbaycanca aqrar islahatlar :tənəzzüldən ərzaq təhlükəsizliyinə doğru. - Bakı : Azər nəşr, 2011. - 352 s.
7. Q.Ş.Məmmədov, M.Y.Xəlilov, S.Z.Məmmədova Aqroekologiya . Bakı: Elm, 2010. - 552 s.
8. L. C. Qasımov Azərbaycanın rütubətli subtropiklərində meyvə bitkiləri altındaki torpaqların ekoloji münbitlik modellərinin tərtib edilməsi, Bakı – 1996,- 19 s.
9. Q.Ş.Məmmədov, M.R.Babayev A.İ.İsmayılov. Azərbaycan torpaq təsnifatının WRB sistemi ilə korrelyasiyası. Bakı, Elm 2002, 252 s.
10. Q.Ş.Məmmədov, V.A.Quliyev Azərbaycanın şimal-şərq əkinçilik zonası torpaqlarının qiymətləndirilməsi. Bakı, Elm, 2002, 228 s.
11. А.Я.Борук Бонитировка и экономическая оценка земель. М., 1972.
12. А.П.Вервейко Земельный кадастр. Харьков.1973.

13. Ф.И.Вирма Государственный земельный кадастр. Горкий, 1976.
14. Ф.Я.Гаврилюк Почвоведение и земельный кадастр. 1967.
15. И.В.Дегтяров Земельный кадастр. М.,1979.
16. Т.П.Магазинчиков Земельный кадастр. Львов, 1980.
17. Q.Ş.Məmmədov Torpaqların bonitirovkası. Bakı, 1997.
18. Q.Ş.Məmmədov Azərbaycan Respublikasının dövlət torpaq kadastrı: hüquqi, elmi və praktiki məsələləri. Bakı, 2003.
19. Azərbaycanın torpaq ehtiyatları / Q.Ş.Məmmədov - Bakı : Elm, 2002. - 132 s.

İNFORMASIYA TEXNOLOGİYALARI, SİSTEM MÜHƏNDİSLİYİ, KOMPÜTER MÜHƏNDİSLİYİ İXTİSASLARI ÜZRƏ:

1. S.Q.Kərimov, S.B.Həbibullayev, T.İ.İbrahimzadə “İnformatika” Dərslik Bakı Uniprint 2009 434 s.
2. Elmira İsrafilova, Nazli Həsənova “İnformasiya texnologiyaları sistemləri” Bakı -Mutərcim-2015
3. PyQt (Python + Qt) Rəşad Qarayev
4. O.Gündüz, Q.Əfəndiyev, N.Rüstəmov Kompüter. İnformasiya texnologiyalarının əsasları. – Bakı, 2006, 304 s.
5. KODLAŞIRMA NƏZƏRİYYƏSİ , K.B.Mənsimov, F.G.Feyziyev, N.X.Aslanova «Bakı Universiteti» Nəşriyyatı

6. İnformasiya Sistemləri S.Q.KƏRİMOV Bakı:Elm, 2008
7. Kompüter elminin nəzəri əsasları, S.Q.Kərimov, Y.B.Sərdarov ADNA, 2009
8. Microsoft Office 2007 paketi E.T.Vəlizadə, Z.M.Əmirov Şərq-Qərb, 2012

YOL HƏRƏKƏTİNİN TƏŞKİLİ İXTİSASLARI ÜZRƏ:

1. Ş.H.Heydərov, R.P.Bayramov. “Nəqliyyat vasitələrinin təhlükəsizliyi və avtotexniki ekspertizası”, Dərslik, I hissə, Bakı: “Təhsil”, 2009.
2. Razim Bayramov, İsmayıl Çobanzadə. “Yol-nəqliyyat hadisələrinin tədqiqi və avtotexniki ekspertizası”, Bakı, “Təhsil NPM”, 2005.
3. Y.M.Məmmədov. “Avtomobil. İstismar xüsusiyyətləri nəzəriyyəsi”, Bakı, “Bakı universiteti”, 2002.
4. Canmirzəyev A.C., Gözəlov S.K. “Avtomobillərin diaqnostikası və servis xidmətinin təşkili”, Bakı, 2001.
5. Иларинов В.А. “Экспертиза дорожно – транспортных происшествий”. М., Транспорт, 1989.
6. Y.M.Piriyev, R.M.Həsənov. F.M.Cəfərov, N.M.Qaraisayev. “Avtomobil yollarının istismarı”, Bakı, Təhsil NPM, 2003.
7. Ə.H.Tağızadə, R.P.Bayramov. “Yol hərəkətinin təşkili və təhlükəsizliyi”, Bakı, Çaşıoğlu, 2002.

8. Определение и применение в экспертной практике параметров торможения автотранспортных средств: Методические рекомендации. М.ВНИИСЭ, 1983.
9. Судебная автотехническая экспертиза (часть II). Пособие для экспертов –автотехников, следователей и судей. М, Министерство юстиции СССР, ВНИИСЭ, 1980.
10. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu. “Hüquq ədəbiyyatı” nəşriyyatı. Bakı-1998.
11. Л.Л.Афанасьев, А.Б.Дьяков, В.А.Иларионов Конструктивная безопасность автомобиля. М.,Машиностроение, 1983.

*Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi Kollegiyasının 29.09.2011-ci
il tarixli 2-N nömrəli Qərarı ilə təsdiq
edilmişdir*

**Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbul
olunmaq üçün namizədlərlə müsahibənin keçirilməsi**

QAYDALARINDAN ÇIXARIŞ

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 4.8-ci maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 13 dekabr 2007-ci il tarixli 673 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsahibənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 1.10-cu bəndinin tələblərinə uyğun hazırlanmışdır və Məhkəmə ekspertizası mərkəzində (bundan sonra – Mərkəz) qulluğa qəbul olunmaq üçün

namizədlərlə (bundan sonra - namizədlər) müsahibənin keçirilməsinə dair məsələləri tənzimləyir.

1.2. Mərkəzin xüsusiyyətləri, həyata keçirdiyi özünəməxsus funksiyalar, o cümlədən elmin cürbəcür sahələri üzrə məhkəmə ekspertizalarının və tədqiqatların aparılması nəzərə alınaraq müxtəlif ixtisaslar üzrə ali təhsil tələb olunan vəzifələrə qulluğa qəbul olunmaq arzusunda olan namizədlərin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, vəzifəyə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədi ilə onlarla aşkarlıq şəraitində şəffaf üsullarla müsahibə keçirilir.

2. Müsəbiqə Komissiyası

2.1. Müsahibənin keçirilməsi, namizədlərin təyinatına dair təkliflərin verilməsi üçün Mərkəzdə azı 5 nəfərdən ibarət Müsəbiqə Komissiyası (bundan sonra - Komissiya) yaradılır. Komissiyanın tərkibi sədr, sədr müavini, məsul katib və digər üzvlərdən ibarət olmaqla Mərkəz rəisinin təqdimatı əsasında Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən təsdiq edilir.

2.2. Komissiya üzvlərinin səlahiyyət müddəti 5 ildir. Səlahiyyət müddəti bitmiş üzvlər yenidən bu Komissiyanın tərkibinə daxil edilə bilər. İş yerini dəyişmiş üzvlərin səlahiyyətinə yenidən baxılır.

2.3. Komissiyanın işinə müvafiq sahələr üzrə alim və digər mütəxəssislər cəlb edilə bilərlər.

2.4. Komissiyanın iş qaydası, üzvlərinin hüquq və

vəzifələri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 12 avqust 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları”na əsasən müəyyən edilir.

3. Sənədlərin qəbulu, müsahibənin keçirilməsi və yekunlaşdırılması

3.1. Mərkəzə qulluğa qəbul olunmaq arzusunda olan şəxslərin sənədlərinin qəbulu, onlarla müsahibənin keçirilməsi və yekunlaşdırılması, namizədlərin təyinatlarına dair təkliflərin verilməsi “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.

3.2. Həmçinin ekspert vəzifələrinə namizədlərlə müsahibə zamanı onların elmi-məntiqi təhlil və analiz aparmaq, məsələləri ən səmərəli metodlar seçməklə həll etmək qabiliyyətinə, texniki avadanlıqlardan istifadə etmək, tədqiqatlar aparmaq bacarığı və digər peşə keyfiyyətlərinə xüsusi diqqət yetirilir.

3.3. Müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlər peşə fəaliyyətinə buraxılması üçün Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunurlar və onlarla icbari təlimin yekunları üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada imtahan keçirilir.

4. Yekun müddəalar

4.1. Peşə fəaliyyətinə buraxılması üçün icbari təlimi uğurla bitirmiş namizədlər bir illik stajorluq müddəti müəyyən edilməklə müvafiq vəzifələrə təyin edilirlər.

4.2. İlk dəfə Mərkəzdə ekspert vəzifələrinə qulluğa qəbul edilən şəxslərin xidməti vəzifələrini mənimsəməsi və hərtərəfli peşəkarlıq vərdişlərinə yiyələnməsini təmin etmək üçün stajorluq dövründə onlar məhkəmə eksperti ixtisası almaq məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi üzrə 14 iyun 2000-ci il tarixli 93 ş/h nömrəli əmrlə təsdiq edilmiş “Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə”yə uyğun olaraq müvafiq hazırlıq (təcrübə) keçirlər.

İşçinin təcrübə müddətinin sonunda Mərkəzin Ekspert-İxtisas Komissiyası tərəfindən bilik səviyyəsi qiymətləndirilir.

4.3. Stajorluq müddətini müvəffəqiyyətlə bitirmiş işçiyə qulluğa yaradılığını, peşəkarlığını və təyin edildiyi vəzifəyə uyğunluğunu müəyyən etmək üçün altı aylıq sınaq müddəti təyin olunur.

Stajorluq, sınaq keçmə və şəxsin ədliyyə orqanlarına daimi qulluğa qəbulu ilə bağlı məsələlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi üzrə 25 iyul 2007-ci il tarixli 31-T nömrəli əmrlə təsdiq edilmiş “İlk dəfə ədliyyə orqanlarına qulluğa qəbul edilən şəxslərin stajorluq və sınaq keçmə Qaydaları” ilə tənzimlənir.

4.4. Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası tərəfindən keçirilən müsabiqə və müsahibələrdə uğur

qazanaraq icbari təlimi müvəffəqiyyətlə bitirmiş namizədlər Mərkəzdə qulluğa müsahibə keçmədən qəbul olunurlar.

4.5. Müsahibənin nəticələrindən razı olmayan namizədlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada şikayət verilə bilər.

*Azərbaycan
Respublikasının
Ədliyyə
Nazirliyi
Kolleqiyasının
12.08.20
11-ci il
tarixli
1-N
nömrəli
Qərarı
ilə
təsdiq
edilmişdir*

**Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün
namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi**

QAYDALARINDAN ÇIXARIŞ

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 13.12.2007-ci il

tarixli Fərmanı ilə təsdiq edilmiş "Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə"yə uyğun hazırlanmışdır və ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə (bundan sonra - namizədlər) müsabiqənin və müsahibənin təşkili məsələlərini tənzimləyir.

1.2. Hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, ədliyyə orqanlarında vəzifələrə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla müsabiqə və ya müsahibə keçirilir.

1.3. Ədliyyə orqanlarında müvafiq vakant ştat vahidləri olduqda, qulluğa qəbul ilə əlaqədar kütləvi informasiya vasitələrində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin internet sahifəsində elan verilir.

1.4. Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədləri müəyyən edilmiş qaydada yoxlanılır.

1.8. Müsabiqədən keçmiş namizədlər, həmçinin, bir qayda olaraq, ədliyyə və digər dövlət orqanlarında inzibati vəzifə tutmaqla dövlət qulluğunun ixtisas dərəcəsinə malik olan işçilərin, habelə hüquq sahəsində elmi dərəcəsi olan, eləcə də Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almış şəxslərin xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə təyinat məsələsinə baxıldıqda peşə fəaliyyətinə buraxılmaları məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb edilir. Bu təlimi müvəffəqiyyətlə bitirmiş namizədlər ədliyyə orqanlarına

qulluğa qəbul edilirlər.

1.9. Naxçıvan Muxtar Respublikası ərazisində ədliyyə orqanlarına müvafiq vəzifəyə qulluğa qəbul bu Qaydalara uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

2. Müsabiqə Komissiyaları

2.1. Müsabiqə və müsahibənin keçirilməsi, namizədlərin təyinatına dair təkliflərin verilməsi üçün müvafiq olaraq Ədliyyə Nazirliyinin və Tibb baş idarəsinin aparatlarında, Penitensiar xidmətin baş idarəsində, bir qayda olaraq, 7 nəfərdən ibarət müsabiqə komissiyaları (bundan sonra - komissiya) yaradılır. Komissiyanın tərkibi sədr, sədr müavini, məsul katib və digər üzvlərdən ibarət olmaqla Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən təsdiq edilir.

2.3. Komissiyanın işinə nüfuzlu hüquqşünaslar, alimlər və digər mütəxəssislər cəlb edilə bilərlər.

2.10. Komissiyanın iclasları üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. İclasların vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə komissiya üzvlərinə qabaqcadan məlumat verilir.

2.11. Sədr olmadıqda komissiyanın iclaslarına sədr müavini, o, olmadıqda isə komissiya üzvlərindən biri sədrlik edir.

2.12. Komissiyanın iclaslarında baxılan məsələlər

üzrə qərarlar açıq səsvermə və səs çoxluğu ilə qəbul edilir. Sədr sonuncu səs verir və səslər bərabər olduqda, onun səsi həlledicidir. Qərarlar icaslarda iştirak edən bütün komissiya üzvləri tərəfindən imzalanır. Komissiya üzvünün xüsusi rəyi olduqda, rəy qərara əlavə edilir.

2.13. Komissiyanın işinə qanunsuz müdaxilə yolverilməzdir.

3. Sənədlərin qəbulu

3.1. Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun və dövlət qulluğu haqqında qanunvericiliyin tələblərinə cavab verən şəxslər tərəfindən müsabiqədə iştirak etmək üçün bu Qaydalarla müəyyən edilmiş formada (elektron və ya kağız daşıyıcılar vasitəsilə) müraciət oluna bilər (Əlavə №1). Müsabiqənin ixtisas imtahanından müvəffəqiyyətlə çıxanlar və müsahibədə iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim edirlər:

3.1.1. müsahibədə iştirak etmək üçün vahid forma üzrə ərizə (Əlavə №2);

3.1.2. kadrların uçotunun şəxsi vərəqəsi;

3.1.3. tərcümeyi-hal

3.1.4. ali təhsil haqqında sənədin (diplomun) notariat qaydasında təsdiq olunmuş surəti (xarici dövlətlərin ali təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında tanınmaqla və ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);

3.1.5. şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti;

3.1.6. əmək kitabçasının notariat qaydasında və ya kadrlar xidməti tərəfindən təsdiq olunmuş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);

3.1.7. sağlamlıq barədə Ədliyyə Nazirliyi tibb xidmətinin arayışı;

3.1.8. hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti, ərazi üzrə Hərbi Komissarlıqdan həqiqi hərbi xidmət keçmə və qeydiyyat haqqında, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ varsa və ya azad edilmişdirsə müvafiq təsdiqedicisi sənəd;

3.1.9. ailə tərkibi haqqında arayış;

3.1.10. 4x6 sm ölçüdə 4 ədəd, 3x4 sm ölçüdə 2 ədəd rəngli fotosəkil.

Müraciət edən şəxs özünü xarakterizə edən başqa sənədləri də təqdim edə bilər.

3.2. Ərizələrin qəbulu müvafiq kadrlar xidmətləri tərəfindən aparılır. Sənədlərin tamlığı, onların namizədin ərizəsində əks olunan məlumatlara uyğunluğu müəyyən edildikdən sonra ərizələrin qəbulu jurnalında qeydiyyatla alınır.

3.3. Natamam və ya bu qaydalara uyğun olmayan sənədlər qəbul edilmir və ərizəçiyə aşkar olunmuş çatışmazlıqlar izah olunur. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlər ərizələrin qəbulu üçün müəyyən edilmiş müddət çərçivəsində yenidən təqdim oluna bilər.

3.4. Ərizələrin qəbulu müddəti başa çatdıqdan

sonra təqdim olunan sənədlər (göstərilən müddət üçün poçtla göndərilən sənədlər istisna olmaqla) qəbul edilmir.

3.5. Namizədin ədliyyə orqanlarına qulluğa qəbul edilməsinin mümkün olub-olmaması qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlanılır və onun qulluğa qəbul edilməsinin mümkünlüyü barədə rəy hazırlanır. Namizədlər müsabiqənin söhbət mərhələsinə və ya müsahibəyə həmin rəy nəzərə alınmaqla buraxılırlar.

3.6. Ədliyyə orqanlarına qulluğa qəbul edilmək üçün qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verməyən, habelə bilərəkdən yanlış məlumatlar vermiş namizədlər müsabiqədən və müsahibədən kənarlaşdırılır.

3.7. Müraciət etmiş namizədlərin sənədləri ümumi siyahıya salınır və hər bir namizədə müsabiqə və onun keçirilməsi ilə bağlı zəruri məlumatları özündə əks etdirən "Yaddaş kitabçası" verilir.

3.8. Siyahıya salınmış hər bir namizədə eyniləşdirmə kodu verilir. Şəxsi eyniləşdirmə kodu rəqəmlə ifadə olunur və anonimliyin qorunmasına xidmət edir.

3.9. İmtahana 2 gün qalmış hər bir namizədə onun fotosəkli olan "İmtahana buraxılış və rəqəsi" verilir. "İmtahana buraxılış və rəqəsi"ndə namizədin şəxsi eyniləşdirmə kodu, imtahan keçirilən ünvan, gün, saat, auditoriya, auditoriyada sıra və yer nömrəsi göstərilir. İmtahanda yalnız şəxsi eyniləşdirmə kodundan istifadə olunur. «İmtahana buraxılış və rəqəsi»ndə namizədin adı

və şəxsiyyətini müəyyən edən digər məlumatların yazılmasına yol verilmir. Bu qaydanı pozmuş namizəd müsabiqədən kənarlaşdırılır.

3.10. Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini mütləq imtahana gətirməlidirlər. Göstərilən sənədlərin biri olmadıqda namizəd imtahana buraxılmır. "İmtahana buraxılış vərəqəsi"ni itirmiş və ya onda düzəliş etmiş şəxs imtahana buraxılmır və həmin şəxsə yeni "İmtahana buraxılış vərəqəsi" verilmir.

4. Müsabiqənin keçirilməsi

4.1. Müsabiqə ixtisas imtahanından və söhbətdən ibarətdir.

4.2. Müsabiqəyə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən ali hüquq təhsilli şəxslər buraxılırlar.

4.3. İxtisas imtahanı test üsulu ilə həyata keçirilir. İmtahanın müəyyən olunmuş qaydada keçirilməsini təmin etmək məqsədilə digər müvafiq dövlət qurumları cəlb oluna bilərlər.

4.4. İxtisas imtahanının keçirilməsi:

4.4.1. İmtahan 100 sualdan ibarətdir və 3 (üç) saat müddətində fasilə verilmədən keçirilir.

4.4.2. İmtahan suallarının hazırlanmasında istifadə

edilmiş normativ hüquqi aktlara və sair sənədlərə dair məlumat "Yaddaş kitabçası", internet və digər vasitələrlə namizədlərə çatdırılır.

4.4.3. Konfidensiallıq təmin edilməklə imtahan suallarını və onların cavablarını komissiya hazırlayır və bu işə mütəxəssislər cəlb edə bilər. Hazırlanmış suallar toplusunda sualların sayı imtahanda istifadə edilə biləcək sualların sayından ən azı beş dəfə çox olmalıdır.

4.4.4. Suallar imtahana ən azı 10 gün qalmış hazırlanır, komissiyanın qapalı iclasında baxılıb təsdiq edilir və zərflə qoyulub möhürlənməklə xüsusi yerdə saxlanılır.

Komissiya, həmçinin imtahan suallarına düzgün cavabların siyahısını hazırlayır və onun konfidensiallığını təmin edir.

4.4.5. İmtahana 2 gün qalmış konfidensiallıq təmin edilməklə və yaxud texniki imkanlar yol verdikdə vahid auditoriyada keçirilən imtahan zamanı namizədlərin iştirakı ilə həmin gün suallar toplusundan 80 imtahan sualı seçilir. Bu suallar hüququn müxtəlif sahələrinə və ədliyyə fəaliyyətinə dair qanunvericiliyi əhatə edir.

İxtisas imtahanına namizədin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini və dünyagörüşünü müəyyən etmək üçün mövcud suallar toplusundan əlavə 20 sual seçilir.

4.4.6. İmtahanda istifadə olunacaq suallar namizədlərin sayına görə sual kitabçası şəklində çoxaldılır, ayrıca zərflərə qoyulur və üzərində qeydlər edilir, möhürlənir və xüsusi yerdə saxlanılır.

4.4.7. İmtahanın müəyyən edilmiş qaydalarda keçirilməsini təmin etmək məqsədi ilə imtahan rəhbəri və nəzarətçiləri təyin olunurlar. İmtahan nəzarətçilərinin sayı hər auditoriya üzrə iki nəfərdən az olmamalıdır. Eyni zamanda, beynəlxalq, hökumət və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri imtahanı müşahidə etməyə dəvət edilə bilər.

4.4.8. İmtahana bir saat qalmış zərflər namizədlərə verilmək üçün imtahan rəhbərinə verilir.

4.4.9. Namizədlər imtahanın başlanmasına azı bir saat qalmış imtahan verəcəkləri binanın qarşısına gəlməlidirlər.

4.4.10. İmtahana gəlmiş namizəd binanın giriş hissəsində "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini mühafizə işçisinə təqdim edib binaya daxil olmalı və "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən auditoriyada öz yerini tutmalıdır.

4.4.11. Hər bir masa arxasında bir namizəd əyləşir. Namizədlər auditoriyalarda öz yerlərini tutduqdan sonra imtahanın başlanmasına 15 dəqiqə qalmış imtahan rəhbəri, nəzarətçi və müşahidəçi ilə birlikdə cavab kartı zərfinin möhürünü açır, cavab kartını namizədlərə paylayır və onları doldurmaq qaydalarını izah edir. Sonra isə sual kitabçası paylanır. Sual kitabçasının bir neçə variantı olduqda kitabça namizədlərə növbəlilik qaydasında müxtəlif variantlarda paylanır.

Hər auditoriyada imtahanın başlanma vaxtı sual kitabçası paylanıb qurtardığı andan hesablanır.

4.4.12. Cavab kartında düzgün cavabın yerləşdiyi hərflə dairə qara və ya tünd göy rəngdə yazan diyircəkli qələmlə doldurulmalıdır. Kəş edilmiş cavab kartı dəyişdirilmir. Bir suala aid olan bir neçə dairə qaralanarsa, həmin cavab etibarsız sayılır və ümumi nəticəyə hesablanmır. Suallara verilən səhv cavabların düzgün cavablara mənfi təsiri yoxdur. Cavab kartı onu doldurmuş şəxs tərəfindən imzalanmalıdır.

4.4.13. İmtahan qurtardıqdan sonra namizəd cavab kartını imtahan nəzarətçilərinə təhvil verməli və auditoriyanı tərk etməlidir.

4.4.14. İmtahanın başa çatması barədə protokol tərtib edilir. Həmin protokol nəzarətçilər və iki nəfər namizəd tərəfindən imzalanır. Protokol və cavab kartları zərfə qoyulur, möhürlənir, imtahan rəhbərinə təqdim edilir və o, möhürlənmiş zərfi aidiyyəti üzrə verir.

4.4.15. Namizəd imtahanın keçirilmə qaydalarını pozduqda, o cümlədən saxta sənədlər təqdim etdikdə, köçürməyə yol verdikdə, imtahana rəhbərə vasitəsi gətirdikdə, imtahana öz yerinə başqasını göndərdikdə, yaxud imtahan qaydalarına zidd hərəkətlərə və digər saxtakarlıqlara yol verdikdə imtahanın rəhbəri və nəzarətçi bu barədə akt tərtib edir və namizəd imtahandan kənarlaşdırılır. Onun imtahan nəticələri komissiyaya tərəfindən ləğv edilir.

4.5. Cavab kartlarının yoxlanılması və balların hesablanması:

4.5.1. Komissiya tərəfindən cavab kartlarının yoxlanılması və balların hesablanması müvafiq

mütəxəssislər cəlb edilməklə avtomatlaşdırılmış rejimdə elektron hesablayıcı maşınlar vasitəsilə həyata keçirilir. Möhürlənmiş cavab kartları ilə yanaşı, imtahan suallarına düzgün cavabların siyahısı cəlb edilmiş mütəxəssislərə təqdim edilir.

4.5.2. İmtahanda hüququn müxtəlif sahələrinə və ədliyyə fəaliyyətini əhatə edən qanunvericiliyə dair hər bir sualın düzgün cavabı 1 balla qiymətləndirilir (cəmi 80 mümkün bal).

4.5.3. İmtahanda namizədin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini və dünyagörüşünü müəyyən edən 20 sualın hər birinin düzgün cavabı 0,5 balla qiymətləndirilir (cəmi 10 mümkün bal).

Suala düzgün olmayan cavab və ya sualın cavabsız saxlanması "0" bala bərabərdir.

4.5.4. Cavab kartlarının yoxlanılması qurtardıqdan sonra imtahanın nəticələri komissiyanın sədrinə təqdim edilir.

Nəticələr namizədlərə qısa müddətdə elan olunur. Hər namizədə onun xahişi ilə topladığı ballara dair arayış verilir.

4.5.5. İxtisas imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər söhbətə buraxılırlar.

4.5.6. İxtisas imtahanından müvəffəqiyyətlə çıxan namizədlər bu Qaydaların 3.1-ci bəndində nəzərdə tutulmuş sənədləri 15 iş günü ərzində təqdim etməlidir.

Bu yarımbəndin tələblərini üzrlü səbəb olmadan pozan namizədlər söhbət mərhələsinə buraxılmırlar.

4.5.7. İmtahanın nəticələrindən narazı qalan namizəd bu barədə nəticənin ona elan olunduğu vaxtdan 5 gün müddətində komissiyaya müraciət edə bilər. Komissiya aidiyyəti mütəxəssislərlə birlikdə şikayətinin cavab kartını və arayışı ərizəçinin iştirakı ilə araşdırır və ona müvafiq izah verir.

4.5.8. Cavab kartının yoxlanılması düzgün həyata keçirilməmişdirsə, şikayətçiyə əsaslandırılmış məlumat verilir. Araşdırma nəticəsində namizədin keçid balı topladığı müəyyən edilərsə, komissiya onun söhbət buraxılması məsələsini həll edir.

4.5.9. Komissiya imtahanın keçirildiyi gündən iki il müddətində cavab kartlarının saxlanılmasını təmin edir.

4.6. Söhbətin keçirilməsi:

4.6.1. Namizədlərin ədliyyə orqanlarında qulluq keçmək üçün zəruri keyfiyyətlərə malik olmasını müəyyən etmək məqsədi ilə ixtisas imtahanından keçid balı toplamış şəxslərlə komissiya tərəfindən söhbət keçirilir.

İxtisas imtahanından keçid balı toplamış, lakin təhsilini davam etdirməsi və ya digər üzrlü səbəblərlə əlaqədar söhbətdə iştirak etməmiş şəxslərlə söhbət onlar təhsilini başa vurduqdan və ya digər hallar aradan qalxdıqdan sonra müraciətlərinə əsasən keçirilə bilər.

4.6.2. Söhbətin keçirildiyi yer və vaxt barədə namizədlərə komissiya tərəfindən əvvəlcədən məlumat verilir. Söhbətə gələnlər özləri ilə şəxsiyyət vəsiqəsini gətirməlidirlər.

4.6.3. Namizədlər söhbətdən əvvəl psixoloji

testdən keçirilə bilərlər.

4.6.4. Söhbət zamanı namizədə onun Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və digər normativ hüquqi aktlarını vəzifə borclarının icrası ilə əlaqədar tətbiq etmək sahəsində biliyinin və bacarığının müəyyən edilməsi, ümumi dünyagörüşünün, həmçinin, ədliyyə orqanları işçisinə zəruri olan xüsusiyyətlərin (o cümlədən özünü təqdim etmə, komanda tərkibində işləmək, problemi həlletmə, təşkilatçılıq və idarəetmə qabiliyyətinin, yaradıcılıq və təşəbbüskarlığının, analitik düşüncə tərzinin, nailiyyətlərinin və sair) qiymətləndirilməsi üçün müvafiq suallar verilir.

4.6.5. Söhbət başlanarkən komissiyanın rəhbəri namizədlərin siyahısını elan edir və söhbət apararı şəxslərdən etirazları olub-olmamasını soruşur. Namizədlə yaxın qohumluq və ya şəxsi münasibətdə olan söhbət apararı şəxs həmin namizədlə söhbətdə iştirak etmir. Əsaslar olduqda namizəd söhbət başlanmazdan əvvəl söhbət apararılarından hər hansı birinə etiraz edə bilər. Etirazın qəbul və ya rədd edilməsini komissiyanın sədri müəyyən edir.

4.6.6. Namizədlərlə söhbət fərdi qaydada və 30 dəqiqəyədək aparılır. Söhbət zamanı hər namizədə 5 sual verilir.

4.6.7. Söhbət zamanı namizədin verdiyi hər cavab komissiyanın hər bir üzvü tərəfindən 0, 1, 2, 3, 4 və 5 ballardan biri ilə qiymətləndirilir və sonra komissiya üzvlərinin verdiyi qiymətlər toplanaraq söhbətdə iştirak

edən komissiya üzvlərinin sayına bölünür.

4.6.8. Söhbətin nəticəsi üzrə ən çox 25 bal toplamaq mümkündür.

4.6.9. Komissiya üzvləri arasında söhbətlə bağlı fikir mübadiləsi keçirilə bilər. Suallar və cavablar komissiyanın üzvləri tərəfindən bal cədvəlinə yazılır və qiymətləndirilərək komissiyanın sədrinə təqdim edilir.

4.6.10. Söhbətin nəticələri üzrə namizəd mümkün balın 60%-ni və daha çox bal topladıqda söhbətdən müvəffəqiyyətlə keçmiş hesab olunur.

6. Müsabiqənin və müsahibənin yekunlaşdırılması, namizədlərin təyinatına dair təkliflərin verilməsi

6.1. Müsabiqədə və müsahibədə iştirak edən namizədlər topladıqları ballara uyğun sıralanırlar.

6.2. Müsabiqədə və müsahibədə bərabər nəticələr əldə etmiş şəxslərdən elmi dərəcəsi olanlara, daha təcrübəliyə, habelə xarici dilləri mükəmməl bilənlərə, kompüter biliklərinə malik olanlara və fikrini yazılı surətdə səlis ifadə etmək bacarığı nümayiş etdirənlərə üstünlük verilir.

6.3. Müsabiqənin və müsahibənin nəticələri üzrə namizədin, müvafiq olaraq, icbari təlimə cəlb edilməsi və ya cəlb edilməməsi, yaxud da ədliyyə orqanlarına qulluğa qəbul olunması və ya olunmamasının tövsiyə edilməsi barədə müvafiq iki qərardan biri qəbul edilir. Nəticələr, bir qayda olaraq, müsabiqə ümumilikdə başa çatdıqdan, müsahibə isə yekunlaşdıqdan sonra elan olunur və hər

namizədə onun xahişi ilə topladığı ballara dair arayış verilir.

6.4. Peşə fəaliyyətinə buraxılış məqsədilə keçirilən icbari təlimin yekunları üzrə namizədlər üçün Ədliyyə Nazirliyi tərəfindən Ədliyyə Akademiyası ilə birlikdə imtahan keçirilir. Təlimi müvəffəqiyyətlə bitirmiş namizədlərə peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə verilir.

Ədliyyə Akademiyasında icbari təlimi müxtəlif səbəblərdən başa çatdırmamış namizədlərə müəyyən olunmuş nümunəyə uyğun arayış verilir və onlar ədliyyə orqanlarına qulluğa tövsiyə olunurlar.

6.5. Komissiyanın qərarlarından və icbari təlimin yekunları üzrə imtahanın nəticəsindən razı olmayan namizədlər Azərbaycan Respublikasının ədliyyə nazirinə şikayət edə bilirlər. Şikayətə baxılmasının nəticəsi barədə namizədə yazılı cavab verilir. Şikayətə baxılmanın nəticələrindən razı olmayan namizəd məhkəməyə müraciət edə bilər.

6.6. Ədliyyə orqanlarına qulluğa qəbul olunmağa tövsiyə edilmiş namizədlərin təyinatına dair aidiyyəti rəhbərə müvafiq qaydada təkliflər təqdim olunur. Təqdim olunmuş namizədlər sırasından müvafiq vakant vəzifələrə müəyyən olunmuş qaydada təyinat aparılır.

6.7. Peşə fəaliyyətinə buraxılış şəhadətnaməsi almış və ya müsahibədən müvəffəqiyyətlə keçən namizədlərin sayı ədliyyə orqanlarında boş olan ştat vahidlərinin sayından artıq olarsa qulluğa qəbul edilməsi barədə əmr verilməyən namizədlər, müvafiq olaraq,

növbəti icbari təlimin və ya müsahibənin yekunları üzrə qulluğa qəbulla bağlı tövsiyələr təqdim ediləndək ehtiyat kadr siyahısında olmaqla, aidiyyəti vakant ştat vahidi yarandıqda (bu Qaydaların 3.1-ci bəndinin tələbləri nəzərə alınmaqla) istifadə oluna bilərlər.

6.8. Müəyyən olunmuş müddət bitdikdən sonra və ya təklif edilən iki münasib işdən imtina edənlər (eyni iş təkrarən təklif oluna bilməz) ehtiyat kadr siyahısından çıxarılırlar. Namizəd ehtiyat kadr siyahısından çıxarıldıqda peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə qüvvəsini itirir.

Həcmi: 2 ş.ç.v. Formatı: A5. Tiraj: 70 ədəd. Sifariş 014.
Propolis MMC-də rizoqraf və rəngli printerdə çap edilmişdir.